



AZƏRBAYCAN RESPUBLİKASI
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
12.09 2022-ci il tarixli F-531 №- li əmri ilə
təsdiq edilmişdir.



“Kompüter sistem inzibatçılığı”

peşə hazırlığı üzrə səriştəəsaslı modul tipli

Təhsil Proqramı (Kurikulum)

Bakı – 2022

Mündəricat

1. Terminlər, simvollar və ixtisarlar.....	3
2. Ümumi Məlumat.....	4
3. Peşənin (ixtisasın) xüsusiyyəti və təsviri	6
4. Vəzifə və funksiyalar	7
5. Tələb olunan bilik və bacarıqlar, müstəqillik və məsuliyyət səviyyəsi.....	8
6. Tədris planı (modul strukturu)	10
7. Modul spesifikasiyası	12
8. Attestasiya və qiymətləndirmə	18
9. Tədris edəcək pedaqoji heyətə qoyulan tələblər	19
10. Tövsiyə edilən dərslik və avadanlıq siyahısı	20



A handwritten signature in blue ink, appearing to read "Leyla D." followed by the number "2".

1. Terminlər, simvollar və ixtisarlar

Peşə standartı – konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur;

Sertifikat – müəyyən istiqamət üzrə təlim nəticələrinin əldə edilməsini təsdiq edən sənəd;

Bacarıq – tapşırıqların yerinə yetirilməsi və problemlərin həll edilməsi üçün biliklərin tətbiqini və təcrübənin istifadəsini özündə birləşdirir. Bacarıq minimal vaxt və enerji (və ya hər ikisini) sərf etməklə, əvvəlcədən müəyyən edilmiş nəticələrin əldə olunmasına yönəldilmiş xüsusiyyətdir.

Bilik – təlim (öyrənmə) prosesi vasitəsilə informasiyanın mənimsənilməsinin nəticəsidir. Bilik fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, prinsip, nəzəriyyə və praktikanın əsasını təşkil edir.

Kompetensiya (səriştə) – şəxsin müvafiq bilik, bacarıq və yanaşmadan istifadə edərək, fəaliyyəti peşəkar mühitdə tələb olunan standartlara uyğun icraetmə bacarığıdır;

Təlimin nəticəsi – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir;

Qiymətləndirmə meyarları – tədris kursu və ya modulu çərçivəsində nəzərdə tutulan təlim nəticələrini təhsilalan tərəfindən hansı səviyyədə mənimsənilməsini müəyyən etmək məqsədi ilə qiymətləndirən tərəfindən istifadə olunan ölçü vahidləridir;



3

2. Ümumi Məlumat

Bu təhsil programı təhsilalanların müvafiq sahə üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə imkan yaratmaqla onları ictimai həyat və səmərəli əmək fəaliyyətinə hazırlayacaq. Programı uğurla başa vuran təhsilalanlar müasir əmək bazarında işcildən tələb olunan və işəgötürənlər tərəfindən müəyyən edilən səriştələrə yiyələnəcəklər.

Təhsil programı Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərcivəsi”, “Peşə təhsilinin dövlət standartları”nın tələblərinə uyğun hazırlanmışdır.

Təhsil programının (kurikulumun) məqsədi təhsilalanları müvafiq ixtisas üzrə peşə fəaliyyəti üçün tələb olunan nəzəri və praktiki bilik və bacarıqların aşilanmasıdır. Programda verilən saatların miqdarından asılı olaraq təhsilverənlər mövzuların ardıcılığının seçimində və onlara ayrılan saatların bölgüsündə sərbəstdirlər. Təhsilalanların hazırlıq səviyyələrindən və maraq dairələrindən asılı olaraq mövzuların təlim ardıcılığını dəyişdirilə və onlara ayrılan saatların ümumi miqdarı saxlamaqla mövzular üzrə bölgüsü dəyişdirilə bilər.

Təsnifat üzrə ixtisasın şifri (kodu):	030219
Ixtisasın adı:	Kompüter sistem inzibatçılığı
Məşgulluq təsnifatında kodu:	2522 / 3512
İqtisadiyyatın əhatə olunan sahələri:	İnformasiya-kommunikasiya texnologiyaları və rabitə
Qəbul tələbləri:	<p>Tam orta təhsil</p> <ul style="list-style-type: none">Dil bilikləri: İngilis dili (baza (elementary) səviyyə)Komputer bilikləri: MS Windows 7, 8, 10 quraşdırılması və sazlanması, Windows server 2012/2016/2019 quraşdırılması
Peşə üçün spesifik tələblər:	
Təhsil müddəti:	60 saat
Kursun məzmunun ümumi təsviri:	İdarə və təşkilatlarda İnformasiya Texnologiyaları



4

üzrə istifadə edilən sistem infrastrukturunun inzibatçılığını tədris edilir. Bu təlimdə Domain strukturuna daxil olan bütün komponentlərin sazlanması, Group Policy siyasətlərinin qurulması və idarə edilməsi öyrədiləcək.

A handwritten signature in blue ink, appearing to read "Təlimat 5".

3. Peşənin (ixtisasın) xüsusiyyəti və təsviri

Kompüter sistem inzibatçılığı programında müəssisə və təşkilatlarda İformasiya Texnologiyaları üzrə istifadə edilən sistem infrastrukturunun inzibatçılığı tədris edilir. Bu təlimdə Domain strukturuna daxil olan bütün komponentlərin sazlanması, Group Policy siyasetlərinin qurulması və idarə edilməsi öyrəniləcək. Məzun Windows Server-in quraşdırılması və konfiqurasiyası, Windows Server ilə şəbəkənin qurşdırılması və konfiqurasiyası kimi tapşırıqların icrasını həyata keçirməyi bacaracaqdır.

Məşgulluq imkanları:

Təhsilini başa vurduqdan sonra məzun müxtəlif müəssisə və təşkilatlarda, İT həllər təklif edən şirkətlərdə sistem inzibatçılığı və müxtəlif sazlamalar üzrə işlərin icrası üzrə çalışma biləcəkdir. Müvafiq təcrübə, bacarıq və təhsil əldə etdikdən sonra rəhbər və daha yüksək texniki vəzifələrə yüksəlmək imkanları var.



4. Vəzifə və funksiyalar

“Kompüter sistem inzibatçılığı” programını bitirən məzun çalışdığı müəssisə və təşkilatlarda aşağıdakı vəzifə və funksiyaların icrasını həyata keçirə biləcəkdi:

- A. Active directory (Install, Configure and Administrate) ilə işləmək;
- B. MS Exchange server 2013/2016 (Installing, Configuring, Troubleshooting) ilə işləmək;
- C. Windows 2012/2016 bazasında terminal serverlərin sazlanması və dəstəklənməsi;
- D. SAN/NAS saxlama sistemlərin idarə edilməsi;
- E. PowerShell və ya digər vasitələrdən istifadə etməklə proseslərin avtomatlaşdırılması;
- F. Corporate Antivirus (Configuring, Administration) ilə işləmək;
- G. VNWare (Installing, Configuring, Troubleshooting) ilə işləmək;

A handwritten signature in blue ink, appearing to read "Leyla A." or similar.

5. Tələb olunan bilik və bacarıqlar, müstəqillik və məsuliyyət səviyyəsi

"Kompüter sistem inzibatçılığı" programının tədrisi müdavimlərə aşağıdakı səriştələrin əldə edilməsini təmin edəcəkdir.

- S01. Sistem və kommunikasiya infrastrukturunun yaradılması və təkmilləşdirilməsini bilir və müvafiq ehtiyacları təhlil etməyi bacarır;
- S02. Active Directory vasitəsi ilə istifadəçiləri yaradır və onların üzərində olan tənzimləmələri yerinə yetirir;
- S03. Qrupları yaradıv və onların üzərində olan tənzimləmələri yerinə yetirir;
- S04. Organization Unitlərin qurur və onların üzərində olan tənzimləmələri yerinə yetirir.
- S05. MS Exchange server 2013/2016 üzərində ilkin konfiqurasiyaları və quraşdırılmaları tətbiq edir.
- S06. Windows server 2012/2016/2019 serverlərinin ilkin konfiqurasiyaları və quraşdırılmalarını tətbiq edir (virtual and physical environment).
- S07. SAN/NAS texnologiyaları üzərində olan ilkin konfiqurasiyaları idarə edir və quraşdırılmaları tətbiq edir.
- S08. PowerShell vasitəsi ilə server komponentlərinin konfiqurasiyaları, quraşdırılmaları və avtomatlaşdırılmasını bacarır.
- S09. Corporate Antiviruslarının yüklənməsi, sazlanması və admin panelin idarə edilməsini tətbiq edir (Configuring, Administration).
- S10. Virtual mühitin (Vmware Vsphere ESXi, VCenter, Vmware Workstation, Virtual box) qurulması və onlar üzərində olan tənzimləmələri yerinə yetirir.

Vəzifə və səriştə matrixi

Vəzifə / Səriştə	S01	S02	S03	S04	S05	S06	S07	S08	S09	S10
A	X	X	X	X						
B					X					
C						X				



8

D							X				
E								X			
F									X		
G											X

A handwritten signature consisting of stylized, cursive letters, possibly reading "Lentz AD".

6. Tədris planı (modul strukturu)

Təhsil müddəti: 60 saat (2.5 ay)

İxtisas: Kompüter sistem inzibatçısı

№	Modullar/Fənlər	Saatların miqdarı	Kurs üzrə həftəlik saatların miqdarı		
			Həftələr		
			5	5	1
1	Windows Server-in quraşdırılması və konfiqurasiyası	20	2	2	
2	Windows Server ilə şəbəkənin quraşdırılması və konfiqurasiyası	20	2	2	
3	Windows Server Identity	20	2	2	
	İmtahan				2
	Yekun: Tələbələrin məcburi dərs yükü	60	8	8	

Modulların tədrisi ilə əldə ediləcək ümumi təlim nəticələri:

Modul	Təlim nəticələri		Dərs saatı	
	Bacarıq	Bilik	nəzəri	praktiki
Windows Server-in quraşdırılması və konfiqurasiyası	1. Windows server 2012/2016/2019 serverlərinin konfiqurasiyaları və quraşdırılmaları tətbiq edir. 2. Active Directory, Domain Name Sistem, Dynamic Host Configuration Protocol, NLB, WSUS, MDT, WDS-in tətbiq edir.	1 Windows server mühütində olan problemlərin həll edilməsini bilir. 2 Domain controller üzərində konfiqurasiyalar, DNS zonalar, DHCP server, Network Load Balancing barəsində bilikləri var.	10	10
Windows Server ilə şəbəkənin quraşdırılması və konfiqurasiyası	1.Şəbəkə üzərindən server komponentlərini tətbiq edir. 2. KMS, iSCSI, Hyper-V,D ata Deduplication ,Group Policy, Failover Clustering	1 Şəbəkə üzərində server mühütində olan problemlərin həllini bilir. 2.Key Management Service,	10	10



	və s. tətbiq edir.	Windows server üzərində olan virtualization barədə bilir.		
Windows Server Identity.	1.Windows server 2012/16/19 üzərində yaradıla biləcək mühitləri tətbiq edir.	1.Windows server 2012/16/19 mühitində olan problemlərin həlli barədə məlumatlıdır.	10	10
CƏMI:			30	30

7. Modul spesifikasiyası

Tədrisi nəzərdə tutulan modulların təlim nəticələri və məzmun olaraq təsviri.

Modulun adı:	Windows Server quraşdırılması və konfiqurasiyası
Modulun tədris saati:	20 saat
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra məzun Windows Server quraşdırılması və konfiqurasiyası üzrə biliklər əldə edəcək, müxtəlif fəaliyyətləri icra edə biləcəkdir.	
Təlim nəticəsi	Mövzu planı
1.1 Quraşdırma, Yeniləmə, Server Miqrasiyası və Yük Təyini	<ul style="list-style-type: none">1.1.1 Windows Server 2016-nı təqdimatı.1.1.2 Nano Server və Server Core quraşdırılması və konfiqurasiyası.1.1.3 Yeniləmə(update) və miqrasiyaya hazırlaşırıq.1.1.4 Server rolu miqrasiyası və yük ötürülməsi.1.1.5 Windows Server aktivasiyası.1.1.6 Laboratoriya: Nano Serverin quraşdırılması və konfiqurasiyası
1.2 Yerli Diskin Konfiqurasiyası	<ul style="list-style-type: none">1.2.1 Windows Server 2016-da Disk idarəetmə.1.2.2 Windows Server 2016-da disk həcminin idarəedilməsi.1.2.3 Laboratoriya: Windows Server 2016-da disklerin və həcmərin idarə olunması
1.3 Müəssisə Depolama Həllərinin tətbiqi	<ul style="list-style-type: none">1.3.1 Direct Attach Storage (DAS), Network Attach Storage (NAS) və Storage Area Networks (SAN) texnologiyalarına ümumi baxış.1.3.2 Fiber Kanal, iSCSI və Fiber Kanalın Ethernet (FCoE) ilə müqayisəsi.1.3.3 Microsoft Internet Storage Name Service (iSNS), (MPIO) təsviri.1.3.4 Windows Server 2016-da ümumi paylaşımı konfiqurasiya etmək.1.3.5. Laboratoriya: Məlumat saxlama texnologiyaları və komponentlərinin planlaşdırılması və konfiqurasiyası
1.4 Məlumat saxlama və təkrarlanmasının həyata keçirilməsi	<ul style="list-style-type: none">1.4.1. Məlumat saxlama yerlərinin tətbiqi.1.4.2. Məlumat saxlama sahələrinin idarə olunması.1.4.3. Məlumatların təkrarlanması tətbiq olunması.1.4.4. Laboratoriya: Məlumat saxlamanın quraşdırılması və tətbiqi.1.4.5. Laboratoriya: Məlumatların təkrarlanması tətbiq olunması
1.5 Hyper-V və Virtual Maşınların quraşdırılması və konfiqurasiyası	<ul style="list-style-type: none">1.5.1. Hyper-V-yə ümumi baxış.1.5.2. Hyper-V quraşdırılır.1.5.3. Hyper-V storage konfiqurasiyası.1.5.4. Şəbəkənin Hyper-V hostunda qurulması.1.5.5. Hyper-V virtual maşınlarının konfiqurasiyası.

	<p>1.5.6. Hyper-V virtual məşinlarının idarə olunması. 1.5.7. Laboratoriya: Hyper-V quraşdırmaq və konfiqurasiya etmək.</p>
1.6 Windows Server və Hyper-V Konteynerlərinin yerləşdirilməsi və idarə edilməsi	<p>1.6.1. Windows Server 2016-dakı konteynerlərə ümumi baxış. 1.6.2. Windows Server və Hyper-V konteynerlərinin yerləşdirilməsi. 1.6.3. Konteynerlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi. 1.6.4. Laboratoriya: Konteynerlərin quraşdırılması və konfiqurasiyası.</p>
1.7: Yüksək əlcətanlıq və fəlakətin bərpasına ümumi baxış	<p>1.7.1. : Yüksək əlcətanlıq səviyyələrinin təyin edilməsi. 1.7.2. Hyper-V virtual məşinları ilə yüksək əlcətanlıq və fəlakət bərpa həlləri üçün planlaşdırma. 1.7.3. Windows Server 2016 əməliyyat sisteminin və Windows Server Backup istifadə edərək korporativ məlumatların yedəklənməsi və bərpası. 1.7.4. Windows Server 2016-da klaster ilə yüksək əlcətanlıq. 1.7.5. Laboratoriya: Yüksək əlcətanlıq və fəlakətə bərpa həllərinin planlaşdırılması və tətbiqi</p>
1.8: Failover klasterin tətbiqetmə və idarəetmə	<p>1.8.1. Failover klasterin planlaşdırılması 1.8.2. Yeni bir Failover klasterin yaradılması və konfiqurasiyası. 1.8.3. Failover klasterlə qulluq. 1.8.4. Failover klasterində nasazlıqların aradan qaldırılması. 1.8.5. Stretched cluster yüksək əlcətanlılığın həyata keçirmək. 1.8.6. Laboratoriya: Failover klasterin tətbiqi 1.8.7. Laboratoriya: Failover klasterinin idarə olunması</p>
1.9: Hyper-V Virtual Məşinlar üçün Failover Clustering tətbiqi	<p>1.9.1. Hyper-V-nin Windows Server 2016-da failover klasterinin ilə birləşdirilməsinə ümumi baxış. 1.9.2. Failover klasterdə Hyper-V virtual məşinlarının tətbiqi və saxlanılması. 1.9.3. Failover klasterdə virtualizasiyanın əsas xüsusiyyətləri. 1.9.4. Laboratoriya: Hyper-V ilə Failover Clustering tətbiqi.</p>
1.10: Şəbəkə Yükünün Balanslaşdırılması (NLB)	<p>10.1. NLB qruplarına ümumi baxış. 10.2. NLB qrupunun konfiqurasiyası. 10.3. NLB-nin tətbiqi üçün planlaşdırma. 10.4. Laboratoriya: NLB klasterinin tətbiqi.</p>
1.11: WDS yaradılması və idarə edilməsi	<p>1.11.1. WDS giriş. 1.11.2. Microsoft Deployment Toolkit (MDT) istifadə edərək image yaradılması və idarə edilməsi. 1.11.3. Müxtəlif iş yükleri üçün virtualaşdırma mühiti. 1.11.4. Laboratoriya: Windows Server 2016 image üçün MDT istifadəsi.</p>
1.12: Virtual Məşin Quraşdırılmasının idarə	<p>1.12.1. Windows Server Update Services (WSUS ümumi baxış.</p>

Edilməsi, İzlənməsi və Dəstəklənməsi	1.12.2. WSUS ilə update idarə olunması prosesi. 1.12.3. PowerShell DSC Konfiqurasiyasına ümumi baxış. 1.12.4. Windows Server 2016 Monitoring vasitələrinə ümumi baxış. 1.12.5. Performans Monitorundan istifadə. 1.12.6. Log qeydlərini izləmək. 1.12.7. Laboratoriya: WSUS-un tətbiqi və yenilemələrin quraşdırılması. 1.12.8. Laboratoriya: Windows Server 2016-da Monitoring və Problemlərin həll olunması
--------------------------------------	---

Modulun adı:	Windows Server ilə şəbəkənin qurşdırılması və konfiqurasiyası
Modulun tədris saati:	20 saat
Modulun ümumi məqsədi:	Bu modulu tamamladıqdan sonra məzun Windows Server vasitəsi ilə müxtəlif şəbəkələrin quraşdırılması və konfiqurasiyası üzrə müxtəlif fəaliyyətləri icra edə biləcəkdir.
Təlim nəticəsi	Mövzu planı
2.1. IPv4 Şəbəkələrinin Planlaşdırılması və Tətbiqi	2. 1.1. IPv4 planlaşdırılması. 2.1.2. Hostları IPv4 ilə konfiqurasiya etmək. 2.1.3. IPv4 şəbəkəsinin idarə edilməsi və problemi həll edilməsi. 2.1.4. Laboratoriya: IPv4 Şəbəkəsinin Planlaşdırılması.
2.2. DHCP-dən istifadə	2.2.1. DHCP server roluna ümumi baxış. 2.2.2. DHCP quraşdırılması. 2.2.3. DHCP idarə olunması və nasazlıqların aradan qaldırılması. 2.2.4. Laboratoriya: DHCP istifadə.
2.3: IPv6 istifadə	2.3.1. IPv6 ünvanlamasına ümumi baxış. 2.3.2. Hostları IPv6 ilə konfiqurasiya etmək. 2.3.3. IPv4 və IPv6-nin birgə mövcudluğundan istifadə. 2.3.4. IPv4-dən IPv6-ya keçid. 2.3.5. Laboratoriya: IPv6 keçid texnologiyalarının konfiqurasiyası və qiymətləndirilməsi
2.4. DNS-dən istifadə	2.4.1. DNS serverlərinin tətbiqi. 2.4.2. DNS zonalarının konfiqurasiyası. 2.4.3. DNS zonaları arasında adların konfiqurasiyası. 2.4.4. Active Directory Domain Services (AD DS) ilə DNS integrasiyasını konfiqurasiya etmək 2.4.5. Qabaqcıl DNS parametrlərinin konfiqurasiyası. 2.4.6. Laboratoriya: DNS ilə adların planlaşdırılması və həyata keçirilməsi. 2.4.7. Laboratoriya: DNS-ni Active Directory ilə birləşdirmək

14


	2.4.8. Laboratoriya: Ətraflı DNS ayarlarını konfiqurasiyası.
2.5. IPAM-ın tətbiqi və idarə olunması	<p>2.5.1. IPAM-a ümumi baxış.</p> <p>2.5.2. IPAM quraşdırılması.</p> <p>2.5.3. IPAM istifadə edərək IP ünvanı boşluqlarını idarə etmək.</p> <p>2.5.4. Laboratoriya: IPAM istifadə</p>
2.6 Windows Server 2016-da Uzaqdan Giriş	<p>2.6.1. Uzaqdan giriş baxışı.</p> <p>2.6.2. Veb tətbiq proxy-dən istifadə.</p> <p>2.6.3. Laboratoriya: Veb Tətbiqi Proxy-dən istifadə</p>
2.7 DirectAccess istifadə	<p>2.7.1. DirectAccess-a ümumi baxış.</p> <p>2.7.2. Wizard istifadə edərək DirectAccess-in tətbiqi.</p> <p>2.7.3. DirectAccess tətbiqi və idarə edilməsi.</p> <p>2.7.4. Laboratoriya: DirectAccess İnfrastrukturunun tətbiqi və idarə olunması.</p> <p>2.7.5. Laboratoriya: Quraşdırılmış DirectAccess infrastrukturunun idarə edilməsi.</p>
2.8 VPN-nin tətbiqi	<p>2.8.1. VPN planlaşdırma.</p> <p>2.8.2. VPN tətbiqi.</p> <p>2.8.3. Laboratoriya: VPN istifadə</p>
2.9 Uzaq ofislərdə şəbəkənin idarə olunması	<p>2.9.1. Şəbəkə imkanları və uzaq ofislər üçün tövsiyələr.</p> <p>2.9.2. Uzaq ofislər üçün paylanmış fayl sistemi (DFS) tətbiqi.</p> <p>2.9.3. Uzaqdan ofislər üçün BranchCache tətbiqi.</p> <p>2.9.4. Laboratoriya: Uzaq ofislər üçün DFS tətbiq etmək.</p> <p>2.9.5. Laboratoriya: BranchCache tətbiqi.</p>
2.10. Müasir şəbəkələrin konfiqurasiyası	<p>2.10.1. Yüksək performanslı şəbəkə imkanlarına ümumi baxış.</p> <p>2.10.2. Microsoft Hyper-V-nin inkişaf etmiş şəbəkə imkanlarını konfiqurasiya etmək.</p> <p>2.10.3. Laboratoriya: Microsoft Hyper-V-nin inkişaf etmiş şəbəkə imkanlarını konfiqurasiya etmək.</p>
2.11: SDN tətbiqi	<p>2.11.1. SDN tətbiqi.</p> <p>2.11.2. Virtual şəbəkənin tətbiqi.</p> <p>2.11.3. Şəbəkə nəzarətçisinin tətbiqi (Şəbəkə nəzarətçisi).</p> <p>2.11.4. Laboratoriya: Şəbəkə Nəzarətçisinin quraşdırılması</p>

Modulun adı:	Windows Server identity
Modulun tədris saati:	20 saat
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra məzun Windows Server identity alət və vasitələrinindən istifadə etməklə müxtəlif sazlama və tənzimləmələri icra edə biləcəkdir.	
Təlim nəticəsi	Mövzu planı
3.1 Domain Controllers-in quraşdırılması və konfiqurasiyası	<p>3.1.1. Active Directory Domain Services (AD DS) -ə ümumi baxış.</p> <p>3.1.2. AD DS-də Domain Controllers-ə baxış.</p>

	<ul style="list-style-type: none"> 3.1.3. Domain Controller-in yüklenmesi. 3.1.4. Laboratoriya: AD DS-nin quraşdırılması və idarə olunması
3.2. AD DS-də obyektlərin idarə olunması	<ul style="list-style-type: none"> 3.2.1. İstifadəçi hesabının idarə edilməsi. 3.2.2. AD DS-də qrupların idarə edilməsi. 3.2.3. Kompüter hesablarnın edilməsi. 3.2.4. AD DS-ni idarə etmək üçün Windows PowerShell istifadə. 3.2.5. OU tətbiqi və idarə edilməsi. 3.2.6. Laboratoriya: AD DS obyektlərini idarə etmək 3.2.7. Laboratoriya: AD DS-nin idarə olunması.
3.3 AD DS İnfrastruktur idarə edilməsi	<ul style="list-style-type: none"> 3.3.1. AD DS ətraflı Baxış. 3.3.2. AD DS mühitinin yerləşdirilməsi. 3.3.3. AD DS etibarlı əlaqələrini konfiqurasiya etmək. 3.3.4. Laboratoriya: AD DS-də Domain and Trust Management
3.4. AD DS Saytlarının tətbiqi və idarə edilməsi	<ul style="list-style-type: none"> 3.4.1. AD DS tekrarlanmasına ümumi baxış. 3.4.2. AD DS Saytlarının Konfiqurasiyası. 3.4.3. AD DS Replikasiyasının nizamlanması. 3.4.4. Laboratoriya: AD DS saytlarının quraşdırılması və replikasiyasının tətbiqi
3.5. Qrup siyasetinin həyata keçirilməsi	<ul style="list-style-type: none"> 3.5.1. Qrup siyasetinə giriş. 3.5.2. GPO-ların tətbiqi və idarə edilməsi. 3.5.3. Qrup siyasetinin əhatə dairəsi və qrup siyasetinin tətbiqi. 3.5.4. Qrup siyaseti obyektlərinin tətbiqi ilə bağlı problemi həll edilməsi. 3.5.5. Laboratoriya: Qrup siyaseti infrastrukturunun tətbiqi 3.5.6. Laboratoriya: Qrup siyaseti infrastrukturunun problemlərinin aradan qaldırılması
3.6. Qrup Siyasetindən istifadə edərək istifadəçi parametrlərini idarə etmək	<ul style="list-style-type: none"> 3.6.1. İnzibati şablonların tətbiqi. 3.6.2. Qovluq yenidən yönləndirmə, program quraşdırması və ssenarilər. 3.6.3. Qrup qiyasəti seçimlərinin konfiqurasiyası. 3.6.4. Laboratoriya: Qrup siyasetindən istifadə edərək istifadəçilərin idarə edilməsi.
3.7. AD DS-nin təhlükəsizliyi	<ul style="list-style-type: none"> 3.7.1. Domen nəzarətçilərinin qorunması. 3.7.2. Hesab təhlükəsizliyini həyata keçirmək. 3.7.3. Doğrulama həyata keçirilməsi. 3.7.4. Qrup tərəfindən idarə olunan xidmət hesablarnın (gMSA) konfiqurasiyası. 3.7.5. Laboratoriya: AD DS-nin təhlükəsizliyi
3.8. Active Directory Sertifikat Xidmətlərinin (AD CS) yerləşdirilməsi və idarə edilməsi	<ul style="list-style-type: none"> 3.8.1. Sertifikat Təşkilatının (CA) yerləşdirilməsi. 3.8.2. CA idarəetmə. 3.8.3. CA problemlərin həll olunması. 3.8.4. Laboratoriya: İki səviyyəli CA iyerarxiyasının

	yerləşdirilməsi və konfiqurasiyası
3.9. Sertifikatların yerləşdirilməsi və idarə olunması	<p>3.9.1. Sertifikat şablonlarının yerləşdirilməsi və idarə edilməsi.</p> <p>3.9.2. Sertifikat yerləşdirmə idarəetməsi, ləğv və bərpa.</p> <p>3.9.3. Korporativ mühitdə sertifikatlardan istifadə.</p> <p>3.9.4. Ağlılı kartların tətbiqi və idarə edilməsi.</p> <p>3.9.5. Laboratoriya: Sertifikatların yerləşdirilməsi və istifadəsi</p>
3.10 Active Directory Federasiya Xidmətlərinin (AD FS) tətbiqi və idarə edilməsi	<p>3.10.1. AD FS Xidmətlərinə ümumi baxış.</p> <p>3.10.2. AD FS tələbləri və planlaşdırılması.</p> <p>3.10.3. AD FS-nin yerləşdirilməsi və konfiqurasiyası</p> <p>3.10.4. Veb Tətbiqinə Proxy-yə Baxış.</p> <p>3.10.5. Laboratoriya: AD FS-nin tətbiqi</p>
3.11 Active Directory Hüquqları idarəetmə Xidmətlərinin (AD RMS) tətbiqi və idarə edilməsi	<p>3.11.1. AD RMS-ə ümumi baxış.</p> <p>3.11.2. Bir AD RMS infrastrukturunun yerləşdirilməsi və idarə edilməsi.</p> <p>3.11.3. AD RMS Məzmun Müdafiəsinin konfiqurasiyası</p> <p>3.11.4. Laboratoriya: AD RMS İnfrastrukturunun tətbiqi</p>
3.12. Microsoft Azure Active Directory (Azure AD) ilə AD DS Sinxronizasiyasının həyata keçirilməsi	<p>3.12.1. Planlaşdırma və qovluq sinxronizasiyasına hazırlaşması.</p> <p>3.12.2. Azure AD Connect ilə qovluq sinxronizasiyasının həyata keçirilməsi.</p> <p>3.12.3. identities sinxronizasiyası ilə şəxsiyyət idarəsi.</p> <p>3.12.4. Laboratoriya: Kataloq sinxronizasiyasının konfiqurasiyası</p>
3.13. AD DS-nin monitorinqi, idarəedilməsi və bərpası	<p>3.13.1. AD DS-yə nəzarət.</p> <p>3.13.2. Active Directory verilənlər bazası idarəetməsi.</p> <p>3.13.3. AD DS obyektlərinin yedəklənməsi və bərpası.</p> <p>3.13.4. Laboratoriya: AD DS-də obyektlərin bərpası</p>

8. Attestasiya və qiymətləndirmə

Təhsil programı üzrə attestasiya və qiymətləndirmə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 13 mart 2019-cu il tarixli KQ-06 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” əsasında həyata keçirilir.

Modullar üzrə qiymətləndirmədə test sualları, sual-cavab, praktiki tapşırığı və praktiki keysin həlli kimi qiymətləndirmə üsullarından istifadə edilə bilər.

Təhsil programı üzrə attestasiya və qiymətləndirmə prosesindən müvəffəqqiyət əldə edilmiş təhsilalanlar peşə təhsili haqqında sertifikat əldə edəcəkdir.

9. Tədris edəcək pedaqoji heyətə qoyulan tələblər

Tədris aparacaq mühəndis-pedaqoji heyət üzvünün müvafiq peşə-ixtisas sahəsi üzrə baza təhsili (ali, orta ixtisas) və ixtisas üzrə stajı (azı 3 il istehsalat və ya pedaqoji təcrübəsi) olmalı, tədris etdiyi modullar baza ixtisasına uyğun gəlməlidir. Təlimçi tələbələr və həmkarları ilə ünsiyyət qurmaq bacarığına, əlaqələndiricilik, istiqamətvericilik, əməkdaşlıq, tədqiqatçılıq, özünü təhsil və idarəcilik bacarığı, öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı; ədalətlilik, məsuliyyətlilik və cavabdehlik, xüsusiyyətlərinə malik olmalıdır.

Tələbələrin ixtisasları üzrə dövrün tələbatına uyğun elmi-nəzəri bilikli mütəxəssis, tədqiqatçı kimi yetişmələrinə çalışmalı, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək, innovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı aşılmalıdır.

10. Tövsiyə edilən dərslik və avadanlıq siyahısı

Tövsiyyə edilən texniki təchizat və avadanlıq siyahısı:

Nəzəri dərslərin tədrisi - müxtəlif texniki vasitə (sürətli internet, kompüter və proyektor) ilə təchiz edilmiş sinif otağı

Praktiki dərslərin tədrisi – praktiki avadanlıq, alət və təchizata malik laboratoriya

- Virtual mühitin yaradılması üçün Server (virtual maşın quraşdırmaq)
- Müəllim üçün: Min. 32 gb RAM, üzərində Raid Controller və şəbəkə kartları, i5 ve ya i7 yeni nəsil kompüter
- Tələbələr üçün: min. 12 gb RAM və i5, i7 yeni nəsil kompüter

Tövsiyə edilən dərslik siyahısı:

- Microsoft 20740A-ENU-TrainerHandbook (Installation ,storage and compute with Windows Server 2016)
- Microsoft 20741A-ENU-TrainerHandbook (Networking with Windows Server 2016)
- Microsoft 20742A-ENU-TrainerHandbook (Identity with Windows Server 2016)